

Bu gün tariximi-
zin bəlkə də
ən xoş xə-
bərlərindən birini aldıq.
Cənab Prezident İlham
Əliyev öz növbəti tviti ilə
bizi bir daha sevindirdi.
Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham
Əliyev rəsmi tətbiqatında
Laçınla bağlı
paylaşımında bunları ya-
zıb: "Bu gün, avqustun
26-da biz - azərbaycanlı-
lar Laçın şəhərinə qayıt-
mışıq. Azərbaycan Ordusu
Laçın şəhərinə yerləşdi.
Zabux və Sus kəndləri
nəzarətə götürüldü.
Bütün laçnlıları və Azər-
baycan xalqını bu müna-
sibətlə təbrik edirəm. Ya-
şasın Laçın! Yaşasın
Azərbaycan!".

Bu sətirləri oxuyanda Prezidentin "nəyi, necə və na-
vaxt etməyi mən bilirəm" ifa-
dəsinin tam həqiqət olduğunu
bir daha anladığımızı.
Anladığımız ki,
Prezident öz idarəciliyi dönen-
məndə verdiyi bütün sözlərə
əməl edib. Verdiyi vədlerin
heyata keçməsi uğrunda sona
qedər prinsipiqlər göstərib.

Laçın şəhərində bayraqımızın
dalğalanmasının bir çox siyasi
ve strateji üstünlükleri var. Əvvəl-
la onu qeyd edək ki, işgal
dövründən Laçında heç vaxt
ermənilər yaşamayıb. Yeni bu
şəhərin ermənilərin əlində qal-
ması həm də tarixi ədaletsizlik
olardır. İkincisi, Laçın şəhəri
ərazisi böyük olan bir rayonun
inzibati mərkəzidir. Düzdür,
rəşadəti Azərbaycan ordusuna
Laçının, demək olar ki, bütün
ərazisini işğaldan azad edib,
ancaq bunun fonunda rayon
mərkəzinin ermənilərin əlində
qalması bir qədər məyusluq
yaratmaya bilmirdi. Ermənistana
Qarabağla birləşdirən yeganə
dəhliz məhz bu şəhərdən
keçirdi. Ermənilər üçün nefəs-
lik funksiyası daşıyan bu şə-
herin strateji əhəmiyyətini on-
lar hamidan yaxşı dərk edir.
30 ilə yaxın müddət ərzində
Qarabağla bağlı gedən bütün
danışqlarda Laçın şəhəri və
oradən keçən dəhliz esas
müzakirə mövzusu olub. Er-
menilər, nəyin bahasına olur-
sa-olsun, həmin şəhərə nəza-
rəti əldən vermek istəmdilər.
Ancaq Azərbaycan Ordusunun
rəşadəti və Ali Baş Komandanın
müdirlik siyaseti nə-
ticəsində həmin şəhər erməni-
lərin əlindən çıxmış oldu. Ermənistana,
hətta ən çətin döne-
məndə, üçtərəfli qaydada im-
zalanın Bəyənata imza atan-
da belə, Laçının onlarda qal-
ması ilə bağlı möhlət istəmiş-
di. Ermənistana imza atlığı ka-
pitulyasiya aktında belə son
ümidi Laçının bağlı prosesin
bir qədər uzadılmasına
görmüdü. Yene erməni xisleti
ilə düşünərək zənn edirdi ki,
beləkə Azərbaycan əldə etdiyi
qəlebəni əlində saxlaya bil-
məyəcək, ona kimi heç olma-
sa Laçını qorusun. Etiraf edək
ki, Laçının Ermənistana əlində
qalmasından bizim bəzi radi-
kal dairələr də öz xeyirlərinə
qara piar vasitəsi kimi istifadə
edirdilər. Onlar iddia edirdilər
ki, Laçinsiz bizim qəlebəmiz
yarımcıqdır və ermənilər La-

çın şəhərini heç vaxt tərk et-
məyəcəklər. Prezident çox
ağılı gediş edərək, ermənilər
fürsət Laçına alternativ yol
teklif etdi. Çünkü bunsuz ol-
mazdı. Ermənilər Qarabağda-
ki soydaşları ilə əlaqə saxlanı-
lan yolu olmasına həm də hu-
manitar amillərlə izah edirlər.
Məhz bu humanitarlıqla "yox"
deməyən Azərbaycan onlara
alternativ yol çəkdi və faktiki
olaraq onları oyundan kənar
vəziyyətə salmış oldu. Çəkil-
məsi üçün 3 il nəzərdə tutulan
bu yolu biz daha tez müddətə



Əliyev üç il gözleyə bilməzdə - Laçın zəfəri...

tehvil verməklə bayraqımızın
Laçın, Zabux, Susda dalğalan-
masına şərait yaratdıq. Bu-
nunla da işğaldan azad edilən
rayonlarımıza tam nəzəretin
bərpası sona çatdı.

Laçın dəhlizli keçmiş
DQMVG ilə Ermənistana birləş-
dirən, eni 5 km olan dar kori-
dordur. Bu dəhliz Laçın şəhəri
və ona daxil olan Zabux, Sus
və Aşağı Sus kəndlərini əhatə
edir. Laçın koridoru 1988-ci il-
də başlayan Qarabağ erməni-
lərinin separatçı addımlarından
sonra xüsusi əhəmiyyət qazandı. Nəqliyyat koridorunun
statusu ilə bağlı ister Sovet
hakimiyyətinin ilk vaxtlarında,
isterse də 1990-ci illərdə
müxtəlif iddialar səsləndirildi.
Həm Azərbaycan, həm də Ermənistana dəhlizin gələcəyi
ile bağlı radikal eks mövqelər-
də dayanması bu ərazinin
hüquqi statusu ilə bağlı məsə-
lənin aktuallığını olduğu kimi
saxlayırdı. Erməni rəsmiləri
Laçına olan iddianı əsaslandırm-
aq üçün Sovet hakimiyyətinin
ilk illərində bu ərazinin
DQMVG-yə daxil olduğunu,
DQMVG-nin Laçın vasitəsilə Ermənistana
bırbaşa əlaqəsinin
olduğunu bildirirdilər.

Laçın SSRİ-nin dağılma-
sından sonra xüsusi önem da-
şınağa başladı. DQMVG rəh-
bərliyi Azərbaycandan ayrıldıq-
larını rəsmən bildirmişdi.
Buna baxmayaraq, DQMVG
Azərbaycan içərisində bloka-
dada qaldığı üçün Laçın erməni-
lər üçün əsas hədəf sayıldı.
1992-ci ilin yaz aylarında
Azərbaycanda Xocalının işgal
edilməsindən sonra başlayan
siyasi hakimiyyət böhranı nə-
ticəsində Ayaz Mütəllibov prez-
ident vəzifəsindən istefə verdi.
Yeni prezident seçkileri ke-
çirilənə qədər prezident sel-
ahiyətləri Ali Sovetin sədri Ya-
qub Məmmədova həvələ edildi.
İranda Ermənistana rəhbərliyi
ilə danışqlara gəden Ya-
qub Məmmədov geri dönerkən
Ermənistana ordusunun ateş-



kəsi pozaraq Şuşaya hücum
edib şəhəri əla keçirdiyini eşit-
di. Şuşanın itirilməsi Azər-
baycan ictimaiyyəti üçün çox
ağır zərər oldu. Erməni bölg-
mələrinin növbəti hədəfi Laçın
idi. Bakıda isə bu ərefədə Şuşanın
işğali ilə bağlı Milli
Məclisde qızığın müzakirələr
gedirdi. 1992-ci ilin mayında
baş vermiş geosiyasi proses-
lər də Azərbaycanın Qarabağda
mövqeyinə zərbe vurdu. 14-15 may 1992-ci il tarix-
lərində Daşkənddə Rusiya Fe-
derasiyasının himayəsi altında
Kollektiv Tehlükəsizlik Müqaviləsi
Təşkilatı (KTMT) yaradıldı.
Ermənistana KTMT-yə üzv
olsa da, Azərbaycan
üzvlükdən intima etdi. 1992-ci
ilin mayın ortalarında rus
hərbçilərinin Ağdamdan çıx-
lığı və Əsgərana qarşı bir
hücum olmayıcağı xəberindən
dərhal sonra erməni ordusu
bu istiqamətdəki ordusunu Şu-

şə-Laçın xətti boyunca
yığmağa başlamışdı. 14 may
gecəsi Ayaz Mütəllibovun Ali
Sovetin qərarı ilə prezident
vəzifəsinə bərpa edildiyi xə-
bərləri geldi. Bu xəbərdən so-
nra Azərbaycan ordusuna aid
bəzi dəstələr, xüsusən AXC-
ye meyli hissələr özbaşına
cəbhə bölgəsini tərk etməyə
başladı. Mayın 14-dən 15-nə
keçən gece AXC batalyonu-
nun döyüşçüləri cəbhə bölgə-
sindən geri çəkildilər. Bu əsil
xəyanət idi.

18 may 1992-ci ildə erməni-
lər Laçın şəhərini və Goru-
Laçın-Şuşa yoluna bitişik kən-
dləri də döyüşsüz əla keçirdi-
lər. Beləcə, Ermənistana
Dağlıq Qarabağ arasında dəh-
liz açıldı. Erməni tərəfi də La-
çın, demək olar ki, müqavimətsiz
əla keçirdiyini təsdiq-
ləyir. Robert Köçəryan xatirə-
lərində yazır: "Şuşanı aldıdan
sonra düşmən ruhdan düşdü.

Biz isə əksinə, qələbədən il-
hamlanaraq Laçın istiqamətin-
də irəliləməyə davam etdik.
Ermənistana Qarabağı birləş-
dirən dəhlizin tutulması bizim
ürün həyatı əhəmiyyətli idi.
Düşmənin müdafiəni təşkil et-
məsine imkan verməmək və
yenidən toparanmasına mane
olmaq üçün tempi saxlamaq
lazım idi. Hükum sürətlə həyata
keçirildi, dəstələrimiz kənd-
ləri, demək olar ki, müqavimət
olmadan əla keçirdi. Düşmən
hər şeyi - silahları, texnikanı,
döyüş sursatını tərk edərək
panika içinde geri çəkildi. Qə-
ləbə sayəsində tekce hərbi
yox, həm də digər resursları-
mizi artırdıq. Tərk edilmiş
bütün kəndlərdə qida, ya-
nacaq təchizatı, ev heyvanları,
ehtiyacımız olan hər şey var
idi. Yalnız bir həftə ərzində
qoşunlarımız bütün Laçın bö-
lgəsini azad etdi və 18 mayda
Laçına daxil olduq. Hər şey
Şuşadakı ssenarida olduğu kimi
baş verdi. Laçının müdafiə-
çiləri həkum ərefəsində onu
tərk etdilər və biz boş şəhərə
girdik".

Çox açı olsa da, sadala-
nan tarixi anları biz ölkə, millət
olaraq yaşamışq. Çox
şükürələr olsun ki, Azərbaycan
Prezidentinin müdirlik siyaseti,
Ordumuzun qətiyyəti sayəsin-
də bizim bayraqımız yene La-
çında dalğalanır. Ən başlıcası
isə, ermənilərin ürkəkləri iste-
diyi kimi istifadə etdikləri Laçın
koridoru amili də tarixin arxivin-
ə qoşusdu. Bu da bize im-
kan verəcək ki, Qarabağın di-
ğer yerlərində de Azərbayca-
nın yurisdiksiyisini tam təmin
edək. Laçında bizim bayraq-
ımızın dalğalanması erməniləri
daha konstruktiv olmağa,
sülhə meyl göstərməyə vadar
edəcək. Laçında dalğalanan
bayraqımızın oradakı duruşu
əbədi olsun!

Yaşasın bize bu sevinci
bəxş edən Azərbaycan Prezi-
denti və onun Ali Baş Koman-
danı olduğu Ordumuz!

Məhəmmədəli QƏRİBLİ